



Müharibənin başa çatmasının az qala iki ili tamam olur, amma Ermənistan sülh prosesini, münasibətlərin qaydaya salınması və kommunikasiyaların açılmasını tormozlamaqda davam edir. Azərbaycan Prezidenti Kəlbəcərə və Laçın sefəri zamanı bu mövzuda danışdı, ermənilərə sərt xəbərdarlıq etdi. Bundan dərhal sonra Ermənistan baş naziri Azərbaycanın müharibəyə hazırlaşdığını elan etdi və bildirdi ki, bunun üçün Bakı bəhanələr tapmağa çalışır. Bu da göstərir ki, Ermənistan sülhə gəlməyə hazır deyil. Politoloq Oqtay Qasımov bu mövzuda fikirlərini bölüşüb:

- Nikol Paşinyan Azərbaycanın müharibəye hazırlaşmaq üçün bəhanələr axtardığını iddia edib. Sizcə, bununla Paşinyan hansı mesajı verir və onun məqsədi nədir?

- Paşinyan sosial şəbəkə üzərindən canlı yayım zamanı bir sira məqamlara toxunub və mən deyərdim ki, işlətdiyi fikirlər əvvəller səsləndirdiyi ziddiyetli fikirlərin davamı kimi görürəm. Ermənistan tərəfindən ziddiyətli, absurd və gerçəkliliyə uyğun gəlməyən fikirlər eşitdikdə artıq təccübənlənmirik. Paşinyan sadəcə olaraq çox yaxşı bilir ki, Ermənistan 10 noyabr razılaşmasından sonra həm 11 yanvar, həm də 26 noyabr tarixlərində keçirilmiş üçterəflı görüşlərdə əldə edilən öhdəlikləri də yerine yetirmir. Bununla paralel olaraq Brüssel görüşləri keçirilib, son iki görüşdə konkret məsələlər müzakirə edilib və qərarlar alınıb. Amma Ermənistan bu öhdəlikləri yerinə yetirmir, prosesi uzatmaq və əngəlləmək məşğuldur. Bu şəbəblərdən özünün hərəkətlərinə hansısa formada əsas yaratmaq istəyir. Guya Azərbaycan 30 il-dən artıqdır ki, Ermənistani izolyasiyada saxlayır və bundan sonra da saxlamaqda maraqlıdır. Məsələn, ele bu fikrin özü ziddiyətlidir.

Müharibəye hazırlıq məsələsinə gəldikdə, Azərbaycan Prezidenti savaşdan sonra etdiyi çıxışlarında daim qeyd edib ki, Azərbaycan müharibədən sonra sülh təşəbbüsü ilə çıxış edir, bu məqsədle 5 maddədən ibarət təkliflər ireli sürüb. Ermənistan da guya prinsipə bunu qəbul edib, amma konkret hərəkət yoxdur. Bu baxımdan Azərbaycan Prezidenti Ermənistandakı revanşist qüvvələri və qərar verənləri xəbərdar edib ki, siz sülh prosesinə getməsəniz və öhdəliyi yerinə yetirməsəniz sülhə zərər vermİŞ olacaqsınız. Sülhün də alternativi savaşdır. Prezidentin son sefəri zamanı Laçın və Kəlbəcərdə səsləndirdiyi fikirlər də bu istiqamətdə idi. Burada konkret olaraq Ermənistan sərhədlerin delimitasiya və demarkasiya prosesinə başlamağa dəvət olunurdu. Ancaq Ermənistən indiyə qədər prosesi tormozlaşdırıb. Bu baxımdan Azərbaycanın müharibəye hazır olmasına dair deyilənlər erməni cəmiyyətinə mesaj kimi də deyərləndirilə bilər. Məşhur ifadədə deyilir ki, sülh isteyirsənə, müharibəye hazır ol. Azərbaycan da bu prinsiplə hərəkət edir. Ermənistən konkret sülh təklif edir. Əgər Ermənistən Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə, üzərinə götürdüyü öhdəlikləri ye-

## Oqtay Qasımov: “Biz yeni çəkilən yolu dəhliz deyil, elə Laçın yolu adlandırmalıyıq”

rinə yetirməsə, öz silahlı birləşmələrini Qarabağ ərazisindən çıxarsa, o cümlədən Zəngəzur dəhlizinin açılmasına engel yaratsa, bu zaman savaş qəçilməz ola bilər. Bu baxımdan Paşinyanın həm erməni cəmiyyətinə xəbərdarlıq edir, həm də beynəlxalq ictimaiyyətə yanlış bilgi çatdırmaqla təbliğat xarakterli addım atır.

- Bir müddət sonra Laçın şəhəri və bir neçə kənd Azərbaycanın nəzarətinə keçməlidir. Son məlumatə görə, Laçın dəhlizinə alternativ yolu inşası artıq başa çatmaq üzərdir. Erməni müxalifəti isə faktiki olaraq buna qarşıdır. Bu prosesdən gözləntilər nədən ibarətdir?

- Laçın Azərbaycana təhvil veriləcək. Eləcə də Zabux və Sus kəndləri. Bu kəndlərdə yaşayınlar Suriya və İraqdan gələnlərdir. Onlar Laçın işğal edildikdən sonra bu ərazidə yerləşdiriliblər. Onların başqa imkanları yoxdur, rədd olub həmin ərazilərdən getməlidirlər. Onlar tarixən Qarabağda yaşayan ermənilər olmayıb ki, hansısa bəhənə getirilsin. Bunlar Suriya, Livan və ya Ermənistəndən gətirilən ermənilərdir. Zabux kəndinin guya icma rəhbəri olan Andranik Aşotyan da Suriya ermənisidir. Onlar oradan çıxarılmalı, müqavimət göstərənlər dərhal məhv edilməlidir.

- Biz müharibədən sonra ermənilərin Kəlbəcərdən və Laç-

rüb çıxsınlar. Artıq erməni terrorçularının və revanşistlərin nazi ilə oynamaq dövrü bitib. O cümlədən rus sülhməramlılarının qarşısına sərt və konkret tələblər qoymalıdır.

- Hazırkı dövrde Moskva Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların işlek hala gəl-

Zəngəzur dəhlizinə gəldikdə, məncə, Rusiya onun açılmasında maraqlıdır. Amma o şərtlə ki, bu yol özünün tam nəzarətində olsun və istədiyi zamanı onu dayandırıra bilsin. Yəni təsir riçaqlarını əldə saxlamaq şərti ilə öz yüklerinin daşınması, digər yükleri istənilən an blok etməsi şərti ilə buna razı ola bilər. Doğrudur, Putin 10 noyabr sazişinə imza atıb, amma Rusiya dünyada heç də öz imzasına hörmət edən dövlət kimi tanınmur

Laçın yolu kimi ifadə edək. Çünkü dəhliz məsəlesi ciddidir. Əlbəttə, ruslar 5 il müddətində özlərini yaxşı aparacaqsa, bu zaman biz onların qalib-qalmamasını müəyyən edəcəyik. Amma mən hesab edirəm ki, gələcəkdə bu yol Azərbaycanın nəzarətində olmalıdır. Hadisələrin gedisi



**“Zəngəzur dəhlizinə gəldikdə, məncə, Rusiya onun açılmasında maraqlıdır. Amma o şərtlə ki, bu yol özünün tam nəzarətində olsun və istədiyi zamanı onu dayandırıra bilsin. Yəni təsir riçaqlarını əldə saxlamaq şərti ilə öz yüklerinin daşınması, digər yükleri istənilən an blok etməsi şərti ilə buna razı ola bilər. Doğrudur, Putin 10 noyabr sazişinə imza atıb, amma Rusiya dünyada heç də öz imzasına hörmət edən dövlət kimi tanınmur”**

nin əksər kəndlərindən necə çıxmışının şahidi olduq. Onlar Azərbaycan ərazilərini tərk edərək evləri yandırdılar, məşələri qırıldılar, infrastrukturunu məhv etdiyərək və s. Laçın rayonu və kəndləri Azərbaycana təhvil verilərkən anoloji hallar yaşana bilərmi?

- Mən bunu mümkin hesab edirəm. Çünkü vandalizm, faşizm və terrorizm bu millətin mentaliteti, xarakteridir. Məncə, Azərbaycan tərfi bu məsələni Rusiya sülhməramlıları adı altında yerləşən hərbi kontingentlər dənışmalı, onlara xəbərdarlıq etməlidir. Birmənali şəkildə belə halların məsuliyyəti rus hərbi kontingentinin üzərndədir. Buna imkan verilməməlidir. Sözsüz ki, ermənilər belə cəhdərə edəcəklər. Amma Qarabağda yerləşən rus kontingenti bunun qarşısını almış və ermənilərə xəbərdarlıq etməlidir ki, şələ-şülələrini göt-

məsi və İrəvanla Bakı arasında normal münasibətlərin qurulmasında nə dərəcədə maraqlıdır?

- Burada məsələ bir qədər qarışıqdır. Rusiya Azərbaycan və Ermənistən arasında problem tam və qəti həll olunması və normal münasibətlərin qurulmasında maraqlı deyil. Belə olduğu halda bölgədə Rusyanın nəzarəti və təsir imkanları azalacaq. Qarabağ sülh bölgəsinə çevriləkse, Rusyanın burada edəcəyi bir şey qalmayacaq. Rusiya ancaq separatçı qurumları dəstəkləməkə gərginlik yaratmağa və bundan faydalanağı şəhər. Rusyanın metodu və siyaseti budur. Rusyanın nə yüksək texnologiyaları, nə ciddi iqtisadi göstəriciləri, nə də geniş maliyyə imkanları var ki, bölgədə Qərbin təqdim etdiyi layihələrə qarşı durma bilsin. Buna görə də adətən qaba gücdən istifadə edir.

ile buna razı ola bilər. Doğrudur, Putin 10 noyabr sazişinə imza atıb, amma Rusiya dünyada heç də öz imzasına hörmət edən dövlət kimi tanınır.

- Laçın dəhlizinə alternativ olaraq çəkilən yolu Azərbaycan nə dərəcədə öz nəzarəti altında saxlaya biləcək?

- Bu yol nəzarətdə saxlanılacaq. Necə ki, indi Laçın şəhəri və Zabux kəndindən keçən yola Azərbaycan nəzarət edə bilir, zənnimcə, eyni vəziyyət Laçın şəhərinin kənarından çəkilən paralel yolda da yaşanacaq. Mən daha irəli gedərək hesab edirəm ki, Zəngəzur üzərindən keçəcək dəhlizdə gömrük nəzarəti olacaqsası, Azərbaycan da birmənali şəkildə yeni yolu başlanğıcında bunu tətbiq etməlidir. Mən təklif edərdim ki, biz yeni çəkilən və bir müddədən sonra istifadəyə veriləcək yolu dəhliz deyil, ele

da göstərir ki, biz gələcəkdə Qarabağda erməni məsələsini çözəcəyik. Orada yaşamaq istəyənlər Azərbaycan qanunlarına tabe olub ölkə vətəndaşlığını qəbul edəcəklər. Diger vətəndaşlarımız kimi haqq və hüquqlardan istifadə edəcəklər. Qalmaq istəməyənlər də çıxıb gedəcəklər. İndi Laçın dəhlizinə alternativ yolu çəkilməsi lazımdır, onun qısa müddətə çəkilməsi də müsbət haldır.

Nəzərə almaq lazımdır ki, ermənilərin hazırda Zəngəzur dəhlizində avtomobil yolu ilə bağlı təklif etdiyi variant absurddur. Bu, həm də 10 noyabr anlaşmasının müvafiq bəndinə ziddir. Çünkü üçtərəflı razılışmadə konkret olaraq dəmir yolu və avtomobil yolu arasından bəhs edilir. Biz buna diqqət etməliyik. Ermənilər hazırda Horadiz-Qubadlı-Gorus və ya Laçından Gorusa keçərək Şahbuz yolu təklif edirlər. Bu da qəbul ediləsi təklif deyil. Ünki həm relyef, həm zaman, həm də daşınmaların həcmində təsir baxımından bu yol birmənəli şəkildə uyğun deyil. Bu halda məsafə uzanır, relyefin sert olması səbəbindən qış fəslində hərəket imkanları sıfır enir. Zəngəzur dəhlizindən 42 kilometr uzunluqda dəmir yoluna paralel avtomobil yolu keçməlidir. Biz buna da diqqət etməliyik.

Rasim Əliyev